

Mənzil bazarında qiymət indeksinin hesablanmasına dair keyfiyyət məruzəsi

Maddə	Anlayışın adı	Təsvir (izahı)
1	Əlaqə	
1.1	Təşkilat	Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2	Təşkilatın məsul struktur bölməsi	Qiymət statistikasına şöbəsi
1.3	Əlaqə üçün məsul şəxs	Rəşid Vəliyev
1.4	Əlaqə üçün məsul şəxsin vəzifəsi	Qiymət statistikasına şöbəsinin müdiri
1.5	Əlaqə üçün məsul şəxsin poçt ünvanı	AZE 1136, İnşaatçılar prospekti, 81
1.6	Əlaqə üçün məsul şəxsin e-poçtu	rashid.valiyev@stat.gov.az
1.7	Əlaqə üçün məsul şəxsin telefon nömrəsi	+99412 538 52 72 +99412 377 10 70 (22-55 daxili)
1.8	Əlaqə üçün məsul şəxsin faks nömrəsi	+994 12 538 24 42
2	Statistik təqdimat	
2.1	Məlumatların izahı	Mənzil bazarında qiymət indeksi - İlkin və təkrar daşınmaz əmlak bazarında mənzillərin 1 m ² -nin orta qiymətlərinin dəyişməsinə səciyyəli nisbi göstəricidir
2.2	Təsnifat sistemi	<ul style="list-style-type: none"> • İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019 • İqtisadi Fəaliyyət Növləri Təsnifatı (3-cü redaksiya) (NACE rev.2 əsasında); • Ölçü vahidləri təsnifatı Bütün təsnifatlara giriş: http://www.azstat.org/tesnifat/ Təsnifatlar yalnız Azərbaycan dilində mövcuddur.
2.3	Əhatə edilən sektor	İFNT- nin L (Daşınmaz əmlakla əlaqədar əməliyyatlar) seksiyası

2.4	Statistik anlayışlar və təriflər	<ul style="list-style-type: none"> • Yaxşı layihələndirilməmiş mənzillər-5 mərtəbəli binalar da daxil olmaqla, alçaq mərtəbəli, əlverişsiz layihələndirilmiş mənzillər; • Birtipli mənzillər-5-9 mərtəbəli, iripanelli, daş, nisbətən əlverişli layihələndirilmiş mənzillər; • Yaxşı layihələndirilmiş mənzillər-9 və daha yüksək mərtəbəli, beton-daş, geniş layihəli mənzillər; • Elit mənzillər-geniş, lüks və qeyri-standart layihəli, fərdi layihələr əsasında tikilmiş yüksək rahatlığa malik olan mənzillər.
2.5	Statistik vahid	Müşahidə vahidi – mənzilin 1 kvadrat metrinin orta qiyməti Hesabat vahidi – mülkiyyət formasından asılı olmayaraq ilkin və təkrar mənzil bazarında fəaliyyət göstərən mənzil tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri və ev alqı - satqısı ilə məşğul olan müəssisələri təmsil edən fiziki və hüquqi şəxslər
2.6	Statistik məcmu	Göstəricinin əhatə etdiyi baş məcmuya Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Xırdalan, Şirvan, Şəki, Lənkəran, Yevlax, Naftalan şəhərləri və Quba, Qəbələ, Daşkəsən, Göyçay, Neftçala və Xaçmaz rayonları üzrə mənzil alqı-satqısı əməliyyatları nəticəsində reallaşmış qiymətlər daxildir.
2.7	İstinad zonası	Qiymətlərin qeydiyyatı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Xırdalan, Şirvan, Şəki, Lənkəran, Yevlax, Naftalan şəhərləri və Quba, Qəbələ, Daşkəsən, Göyçay, Neftçala və Xaçmaz rayonları üzrə aparılır.
2.8	Vaxt əhatəliyi	Göstəriciyə dair məlumatlar 2010-cu ildən etibarən mövcuddur.
2.9	Baza dövrü	İndeks üçün istifadə edilmiş baza dövrü 2010-cu ildir.
3	Statistik emal	
3.1	İlkin məlumatlar	İlkin məlumatlar 1-mənzil nömrəli "Mənzil bazarında qiymətlərin müşahidə forması" vasitəsilə mənzil tikinti kooperativlərini, məhdud məsuliyyətli cəmiyyətləri, səhmdar cəmiyyətlərini və ev alqı - satqısı ilə məşğul olan müəssisələri təmsil edən fiziki və hüquqi şəxsləri sorğuya cəlb edərək toplanılır. İlkin məlumatlar seçmə statistika müşahidəsi vasitəsilə toplanılır. Bu zaman mənzil bazarında xüsusi payı daha çox olan müəssisələrin müşahidəyə cəlb olunmasına üstünlük verilir.
3.2	Məlumatların toplanması dövriliyi	Məlumatlar toplanması rübdə bir dəfə həyata keçirilir.
3.3	Məlumatların toplanması	Məlumatlar qiymət qeydiyyatçıları tərəfindən üz-üzə (birbaşa ünsiyyət qurmaqla) toplanaraq real vaxt rejimində məlumat bazasına daxil edilir. İlkin məlumatların keyfiyyətinin artırılması məqsədilə qiymət qeydiyyatçıları üçün ildə bir dəfə seminar təşkil olunur. http://www.stat.gov.az/menu/4/e-reports/az/17/1-menzil.zip

3.4	Məlumatlara nəzarət	Məlumatlar onlayn proqram təminatı vasitəsilə məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların emalı prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır. Proqram təminatında xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə əmsallar tətbiq etməklə məlumatların yoxlanması həyata keçirilir və aşkar olunmuş uyğunsuzluqlar barədə qiymət qeydiyyatçılarına məlumat verilir, dəqiqləşmələr aparılaraq uyğunsuzluqlar aradan qaldırılır.
3.5	Məlumatların kompilyasiyası	Hesabat məlumatlarının bazasında məlumatlarda hər hansı uyğunsuzluq aşkara çıxarsa, məlumatlar ətraflı tədqiq edilə bilər və düzəlişlər şöbənin işçiləri tərəfindən qiymət qeydiyyatçıları ilə birlikdə aparıla bilər. İndekslərin davamlı olması üçün impyutasiyanın aparılması əhəmiyyətlidir. Əgər müəssisə tərəfindən müəyyən müddətə satış həyata keçirilməzsə və ya məlumatlar təqdim edilməzsə «şərti» hesablanmış qiymətlər metodu tətbiq edilir. Bu zaman qiymətlərin hesablanması üçün rayon üzrə eyni mənzil tiplərinin qiymət dəyişməsindən istifadə olunur.
3.6	Düzəlişlər	Mövsümi düzəlişlər aparılmır.
4	Keyfiyyətin idarə oluması	
4.1	Keyfiyyət təminatı	<p>Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf).</p> <p>2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Mənzil bazarında qiymət indeksi üzrə statistik</p>

		<p>proseslərin idarə olunmasında GSBPM-in tətbiqinə dair statistika proseslərinin təsviri hazırlanmışdır https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/price/mb01_sb.pdf</p> <p>İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.</p>
4.2	Keyfiyyət qiymətləndirilməsi	<p>Hər il təsdiq edilən "Audit proqramı" əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamaları həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metamelumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il "Rəhbərlik tərəfindən təhlil" sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər audiddən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.</p> <p>Dövlət Statistika Komitəsinin fəaliyyətinin "Keyfiyyəti idarəetmə sistemləri. Tələblər" ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.</p>
5	Aktuallıq	
5.1	İstifadəçi tələbatları	Məlumatların istifadəçiləri Dövlət Statistika Komitəsinin sahə şöbələri və İqtisadiyyat Nazirliyi.
5.2	İstifadəçi məmnunluğu	<ul style="list-style-type: none"> İldə bir dəfə qiymət statistikasını, o cümlədən istehlak və istehsalçı qiymətləri ilə bağlı istifadəçilərlə görüş keçirilir və onların tələbatları qiymətləndirilir (Sonuncu görüş tarixi-27 noyabr 2020-ci il) Həmçinin, istifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölümündə suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır.

5.3	Dolğunluq	Məlumatların əhatəliliyi sorğu metodologiyasına uyğun olaraq tam dolğundur.
5.3.1	Məlumatların dolğunluğu - nisbət	100%.
6	Dəqiqlik və etibarlılıq	
6.1	Ümumi dəqiqlik	Mənzil bazarında qiymətlərin müşahidəsi zamanı seçmələr qiymət qeydiyyatçıları tərəfindən həyata keçirildiyindən seçmənin əhatə dairəsi çox böyük deyil. Məlumatların toplanması, indeksin hesablanması Komitə tərəfindən qəbul edilmiş metodologiyaya uyğun həyata keçirilir.
6.2	Seçmə xətası	Mənzil bazarında qiymətlərin müşahidəsini həyata keçirmək məqsədilə hər bir qiymət qeydiyyatçısı üçün ilkin mənzil bazarı üzrə 5, təkrar mənzil bazarı üzrə isə 3 statistik vahid müşahidəyə cəlb edilir.
6.2.1	Seçmə xətası - göstəricilər	Mənzil bazarında qiymətlərin müşahidəsi qiymət qeydiyyatçıları tərəfindən seçilən statistik vahidləri əhatə etdiyinə görə seçmə xətası hesablanmır.
6.3	Qeyri-seçmə xətası	Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Hesabat məlumatlarında baş vermiş xətalərin təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
6.3.1	Əhatəetmə xətası	Hesablanmır.
6.3.1.1	Artıq əhatəetmə - nisbət	Hesablanmır.
6.3.1.2	Ümumi vahidlər - nisbət	Tətbiq edilmir, çünki burada sorğu məlumatları və inzibati məlumatların kombinasiyası yoxdur.
6.3.2	Ölçülmə xətası	İlkin məlumatlar (mikro) onlayn rejimində qiymət qeydiyyatçıları tərəfindən daxil edilir və məlumatların mikro səviyyədə redaktəsi ilkin olaraq yerli statistika orqanları tərəfindən, yekun redaktə isə Qiymət statistikasına şöbəsinin əməkdaşları tərəfindən aparılır.
6.3.3	Respondentə aid olmayan xəta	Cavab verməyən respondentlərlə bağlı xətalər aşkar edilməmişdir.
6.3.3.1	Cavab verməyən respondentlər - nisbət	Anketə bütün respondentlər tərəfindən cavab verilir, buna görə də cavab verməyən vahid yoxdur, yəni nisbət 0-dır.
6.3.3.2	Bəndlər üzrə cavab verməyən respondentlər - nisbət	Bütün müvafiq suallar respondentlər tərəfindən cavablandırılmışdır, buna görə də cavab verilməyən maddə yoxdur.

6.3.4	Emal xətası	Hər bir statistik məlumat şöbəyə daxil olan zaman dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcbur olan göstərişlər verilir. Onlayn rejimində toplanmış məlumatlar müşahidə formasının doldurulması zamanı proqram təminatında əvvəlcədən nəzərə tutulmuş daxili nəzarətlər vasitəsilə yoxlanılır. Həmçinin məlumatlar “Excell” proqramına transfer edilməklə də yoxlanılır. Məlumatların ilkin emalı zamanı məlumatların bütövlüyü, uyğunluğu, dəqiqliyi əvvəlki rüblərlə müqayisə edilməklə yoxlanmasına xüsusi əhəmiyyət verilir.
6.3.4.1	İmputasiya (Şerti hesablama) - nisbət	2020-ci ilin mart ayı üzrə imputasiya səviyyəsi: İlkin və təkrar mənzil bazarında müşahidə olunmuş qiymətlərin sayı 1072; imputasiya olunmuş 80; imputasiya səviyyəsi 7,5 %
6.3.5	Modelin tətbiqində xəta	Tətbiq edilmir.
6.4	Mövsümi düzəlişlər	Mövsümi düzəlişlər tətbiq edilmir.
6.5	Məlumatların dəqiqləşdirilməsi siyasəti	Yenidən baxılma həyata keçirilmir. Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması rəqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
6.6	Məlumatların dəqiqləşdirilməsi təcrübəsi	Yenidən baxılma həyata keçirilmir.
6.6.1	Məlumatların yoxlanılması - orta ölçüsü	Yenidən baxılma həyata keçirilmir, belə ki bu göstərici hesablanmır.
7	Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə	
7.1	Vaxtlı-vaxtında olma	Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdır). Nəticələr hesabat rübünün son günündən sonrakı 10 gündən gec olmayaraq nəşr edilir.
7.1.1	İlkin məlumatların alınması ilə ilk nəticələrin hazır olma vaxtı arasındakı laq (vaxt)	Yalnız yekun nəticələr nəşr edilir.

7.1.2	Hesabat dövrünün sonu və son nəticələrin tarixi arasında aralıq vaxt	10 gün.
7.2	Tam vaxtında yerinə yetirmə	Göstəricinin hesablanması və yayılması "Statistik işlər proqramı"na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
7.2.1	Tam vaxtında yerinə yetirmə - çatdırılma və nəşr	Gecikmə halları sifira bərabərdir (P3=0)..
8	Uyğunluq və müqayisəlilik	
8.1	Coğrafi müqayisəlilik	Qiymətlərin müşahidəsi ölkənin seçmə şəhər və rayonları üzrə aparılır. İndeks Azərbaycanda qiymət dəyişikliyi əks etdirir. İndeksler ölkə, şəhər və rayonlar üzrə hesablanır.
8.1.1	Statistikanın güzgü axınının assimetriyası - əmsal	Tətbiq edilmir.
8.2	Vaxt üzrə müqayisəlilik	Bu göstərici üzrə məlumat 2010-cu ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
8.2.1	Müqayisəli dinamika sıralarının uzunluğu	11 il
8.3	Sahələrarası uyğunluq	Bu sahə xidmət statistikas, sənaye və tikinti statistikas, əhali statistikas ilə uyğunluq təşkil edir.
8.4	Uyğunluq - sub illik və illik statistika	Yarımillik nəticələr illik nəticələrlə tam əlaqəlidir.
8.5	Uyğunluq - Milli Hesablar	Milli hesablar sistemi ilə əlaqəlidir.
8.6	Daxili uyğunluq	Daxili uyğunluq tam təmin edilmişdir
9	Bərabər giriş və aydınlıq	
9.1	Mətbu məlumat	Bu göstərici haqqında mətbuata məlumat təqdim edilmir.

9.2	Nəşrlər	Göstəriciyə dair əsas məlumatlar "Sosial-iqtisadi inkişaf" adlı məcmuədə əks olunur.
9.3	Onlayn məlumat bazası	Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcud deyil
9.3.1	Məlumat cədvəlləri - müraciətlər	Qiymət statistikasına üzrə 21.04.2021-ci il tarixinə 35902 baxış sayı (bütün bölmələr üzrə ümumi baxış sayınının 4.62 %-i) qeydə alınmışdır. http://www.stat.gov.az/link_click_counter/
9.4	Mikroməlumatlara giriş	Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş "Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
9.5	Digər	Bütün məlumatlar istifadəçilər üçün ödənişsizdir.
9.6	Metodologiya üzrə sənədlər	Metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/ Hesabat formasının doldurulmasına dair göstəriş hazırlanmış və DSK-nın veb-saytının müvafiq bölməsində bu barədə məlumatlar yerləşdirilmişdir: http://www.stat.gov.az/menu/4/e-reports/az/17/017.php
9.7	Keyfiyyət üzrə sənədlər	Keyfiyyət məruzəsi http://www.stat.gov.az/menu/2/quality/ Mənzil bazarında qiymət indeksi üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/price/mb01_sb.pdf
9.7.1	Metaməlumatların dolğunluğu - nisbət	100 %
9.7.2	Metaməlumatlar - müraciətlər	Metaməlumatlar üzrə müraciətlərin sayının qeydiyyatı aparılmır
10	Xərc və yük	Məlumatlar qiymət qeydiyyatçıları tərəfindən toplanaraq real vaxt rejimində məlumat bazasına daxil edilir. Məlumatların daxil edilməsinə orta hesabla 15 dəqiqə vaxt sərf edilir. Respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, istehsal xərclərinin, eləcə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir. Bu sahədə şöbə "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya"ya əsasən fəaliyyət göstərir. https://www.stat.gov.az/menu/2/quality/

11	Məxfilik	
11.1	Məxfilik siyasəti	<p>“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf</p> <p>Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf</p> <p>Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur http://www.stat.gov.az/menu/6/personal_info/personal_information_en.pdf</p> <ul style="list-style-type: none"> • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti” sənədində öz əksini tapmışdır http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
11.2	Məxfi məlumatların işlənməsi	<p>Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.</p>
12	Şərh	Əlavə şərh yoxdur.